



**Rövşən Həsənli**  
**ARDTA-nın şöbə müdürü**

**"Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tənimsiram," - bu cümlələr böyük öndərimiz Heydər Əliyevə məxsusdur. Daha bir ulu şəxsiyyət Mustafa Kamal Atatürk müəllim peşəsi haqqında demişdir: "Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına getirirlər".**

Kitaba, elmə dəyer verilən gündən müəllimlik peşəsi ən şərəflü peşələrdən biri sayılmışdır. Çünkü, qədim yunan filosofu Sokratın sözləri ilə ifadə etsek "dünəyada hər şeye dəyer vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyer verile bilmez".

XIX əsrde rus işgali dövründə kültəvi savadsızlıq baş alıb getdiyindən müəllim peşəsi ən zəruri, vacib, hər yerde ehtiyac olan sənət növlərindən birinə çevrilmişdi. Tiflis ətrafındakı Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının 1879-cu ildə Azərbaycan (tatar) bölməsinin açılması yüzlərlə yurdadışımızın, o cümlədən onurlarla Qarabağlı gənclərin müəllim sənətinə yiylənməsinə şərait yaratdı. Bu fürsətdən yaranılan gələcəyin ziyanları seminariyanı bitirib xalqının sadalanmasına öz böyük töhfələrini vermişlər.

Qarabağdan çıxan, adları tehsilimizin tarixinə düşən xeyli sayıda müəllimlər olسا da, Azərbaycan Dövlət Tarix Arxivinin fondlarında təessüf ki, onlardan daha çox yalnız dörd məşhur müəllimlər bağılı müəyyən sənədlər dövrümüzə qədər bi-zə gəlib çatmışdır.

Bunların içərisində müəllim peşəsinə ən çox tanınanı - Azərbaycan maarif-

# QARABAĞLI MÜƏLLİMLƏR

çisi, pedagoq, ədəbiyyatşunas Firudin bəy Köçərlidir. O, 1885-ci ildə Qoridəki seminariyanı başa vurub işləmək üçün İrəvan gimnaziyasına təyinat alır. On il çalışıldıqdan sonra 1895-ci ildə İrəvan şəhərini tərk edərək yenidən Qoriye qayıdır. Burada müəllimlər seminariyasının "tatar şobəsinin" Azərbaycan dili və şəriət müəllimi təyin edilir.

"Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şobəsi" fondunun saxlama vahidlərinin birində 1913-1922-ci illərə dair Zaqafqaziya müəllimlər seminariyasının kandit jurnalında tatar şobəsinin müəllimi F. Köçərlinin seminariyada növbətçi müəllim xidmətini aparanda şagirdlərin davranışları barədə qeydləri durur (f.797, siy.1, sax.vah.10, səh.4-16). Bu qeydlərdə onun bacarıqlı pedagoq kimi fikirləri, baxışları eks olunub.

Firudin bəy Köçərli hələ 1916-1917-ci illərdə müstəqil Azərbaycan seminariyasının yaradılmasına təşəbbüs göstərmiş, təkliflər vermişdir. 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə Qori seminariyasının Azərbaycan şobəsinin Qazax şəhərinə köçürümesine nail olmuşdur.

Seminariya köçürürlərkən sərf edilən xərclər haqqında 1918-ci ilin dekabr ayında aid "Zaqafqaziya müəllimlər seminariyasının tatar şobəsinin əmlakının Qoridən Qazax şəhərinə köçürülməsinə sərf edilən pulun F. Köçərliyə göndərilmiş qəbzlərə Gəncə xəzinədarlığının xəzinə inspektorunun münasibəti" (f.797, siy.1, sax.vah.19, səh.1) və 1919-cu ilin mart ayında yazılmış "Qazax müəllimlər seminariyasının direktoru F. Köçərlinin Dövlət nezərəti idarəsinin direktoruna Zaqafqaziya müəllimlər seminariyasının keçmiş tatar şobəsinin müstəqil müəllimlər seminariyasına çevriləsi haqqında məlumat" (f.797, siy.1, sax.vah.19, səh.3) sənədləri möhtəşəm fealiyyətin dəyərli sübutları kimi saxlanılmışdır.

Firudin bəy Köçərli Qazax Müəllimlər Seminariyasını sovet işgalinadək qorumuş və rəhbərlik etmişdir.

Qarabağdan olan şöhrətli müəllimlərdən biri də - Azərbaycan dramaturqu,

nasir, maarif xadimi Süleyman Sani Axundovdur. Süleyman bəy də 1894-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olmuşdur. Həmin il Bakı şəhər 4-cü rus-tatar məktəbəne müəllim qəbul edilir. Yüksək pedagoji fəaliyyətinə görə 1905-ci ildən əvvəlcə 7-ci, daha sonra isə 4-cü rus-tatar məktəblərinin müdürü təyin edilir. O, 1906-ci ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. "Bakı şəhər idarəsi" fondunun "Bakı şəhər idarəsi tədris şobəsinin rus-tatar məktəbi müəllimi Süleyman bəy Axundovun xidməti şəxsi işi" (f.389, siy.8, sax.vah.1478) adlanan saxlama vahidi 1919-cu ildədək olan 23 illik müəllimlik dövrünü əhatə edir. Süleyman bəy Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da, təhsil və ədəbiyyat sahələrində müxtəlif vəzifələrə irəli çəkilmiş, ömrünün sonuna kimi şərəfli peşəsindən kənarlaşmamışdır. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şobəsinin müdürü, 1922-1930-cu illərdə Bakıda məktəb müdürü vəzifələrində çalışmışdır.

Əmək fəaliyyətinə müəllimliklə başlayan dahi Üzeyir Hacıbəylini də tanınmış qarabağlı müəllimlər sırasına aid etmək olar. 1904-cü ildə Qori seminariyasını bitirən Üzeyir bəy növbəti dörd il ərzində Hadrut ve Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub. Bu illərə bağlı Arxivimizdə "Hadrut kənd məktəbinin müəllimi Üzeyir bəy Hacıbəyovun xidməti şəxsi işi" (f.406, siy.2, sax.vah.107) və "Üzeyir bəy Hacıbəyovun rus-tatar məktəblərinin birində iş üçün Bakı şəhər dumasına tədris komissiyasına ərizəsi" (f.389, siy.8, sax.vah.1196, səh.104) adlı sənədlər qorunur.

O, 1905-ci ildə Bakıda əvvəlcə Bibiheybat məktəbində, daha sonra "Səadət" məktəbində dərs demişdir. Üzeyir bəy bu məktəblərdə Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dili fənnlərinin müəllimliyini edirdi.

Daha bir tanınmış qarabağlı müəllim görkəmli Azərbaycan yazılıcısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedagoq, ədəbiyyatşunas Əbdürəhim bəy

Haqverdiyevdir. O, önce Şuşa, ardından Tiflis realni məktəbini oxuyandan sonra 1891-1899-cu illərdə Peterburg Yol mühəndisləri İnstitutunda təhsil almışdır. Ali təhsilini alıb vətəne qaydan gənc yazılıçı bir müddət Şuşada yaşayır. 1901-ci ildə Bakıya gelir. Əbdürəhim bəy şəhərdəki rus-tatar məktəblərinin birində Azərbaycan dili müəllimi işləmek istəyir. Azərbaycan Dövlət Tarix Arxivində qorunan "Bakı şəhər idarəsi" fonduna aid "Tədris komissiyasının fəaliyyəti haqqında" adlı saxlama vahidində onun şəhər tədris komissiyasının sədrinə yazdığı ərizə saxanılır (f.389, siy.6, sax.vah.134, vər.169). Bu ərizədə Əbdürəhim bəy dil və ədəbiyyatla bağlı qabiliyyətini və Peterburgda aldığı təhsili vurğulayaraq məktəblərde boş yer olarsa müəllim xidmətinə götürülməsini xahiş edir. Lakin, onu pedagoji təhsili olmaması səbəbindən xidmətə qəbul etmir. Buna baxmayaraq, Bakıda yaşadığı illərdə "Nicat" cəmiyyətində işləyərkən bir müddət müəllim kimi müəyyən kursların aparılmasında iştirak edir.

Sovet hakimiyyəti qurulduğdan sonra da, 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyatdan mühəzirələr oxuyur, genç kadrlar hazırlığı içinde fəal iştirak ilə müəllimliliyi davam etdirmişdir.

O zamanın qarabağlı müəllimlərinə dənizşərkən Mirzə Həsən Mirzə Qasımov oğlu Əmirovlu, Fərhad bəy Köçərli, Müseyib İlyasovlu, Zəkeriya bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanovlu, Mir Fəttah Musəvini, Səfərəli bəy Vəliyənovu, Mina xanım Aslanovanı, Nigar Valibəyovani və başqalarını xatırlama-maq haqsızlıq olardı. Təssərif ki, təh-silli bağlı xatirələrdə, sənədlərdə onların adları çəkiləsə də, barələrində zəmanımıza gəlib çatan mütəfəkkir arxiv materialları yoxdur. Bununla belə haqqında bəhs etdiyimiz bu qarabağlı müəllimlərin xidmətləri qədirbılən xalqımız tərəfindən heç vaxt unudulma-yacaq, daim hörmət və ehtiramla yad olunacaqlar.